



**AZƏRBAYCAN ALPİNİZM FEDERASIYASININ İDARƏ HEYƏTİNƏ
AZƏRBAYCAN ALPİNİZM FEDERASIYASINA ÜZVLÜK MÜRACİƏT FORMASI**

1. Şəxsi məlumatlar

Ad və soyad: _____

Doğum tarixi: _____

Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: _____

FİN kodu: _____

Telefon nömrəsi: _____

E-mail ünvanı: _____

Yaşayış ünvanı: _____

2. Dağ fəaliyyəti üzrə təcrübə

Daha əvvəl alpinizm, idman dırmanması və ya hiking fəaliyyəti ilə məşğul olmusunuz?

Bəli

Xeyr

Əgər bəli, qısa məlumat qeyd edin:

3. Sağlamlıq vəziyyəti

Dağ fəaliyyəti ilə məşğul olmağa mane ola biləcək sağlamlıq probleminiz varmı?

Bəli

Xeyr

Əgər varsa, qeyd edin:

4. Üzvlük öhdəliyi

Bu ərizə ilə təsdiq edirəm ki:

- Federasiyanın qaydalarına və təhlükəsizlik tələblərinə əməl edəcəyəm
- İllik üzvlük haqqı olan 12 (on iki) manat məbləğini vaxtında ödəyəcəyəm
- Üzvlük haqqını hər il 31 yanvar tarixinə qədər ödəmədiyim halda üzvlüyümün dayandırılması və ya ləğv olunmasının federasiyanın İdarə Heyətinin səlahiyyətində olduğunu qəbul edirəm

Tarix: _____

İmza: _____